



TARİFLƏR	
4.1.1. Kartlar üzrə birdəfəlik xidmət haqqı:	
Xalqkart Petrol MC World	15 AZN (Bakı/Sumqayıt filiallarında 300 AZN digər filiallarda 200 AZN ilkin mədaxillə pulsuz)
Xalqkart Cashback Visa Rewards	15 AZN (Bakı/Sumqayıt filiallarında 300 AZN/USD/EUR/GBP digər filiallarda 200 AZN/USD/EUR/GBP ilkin mədaxillə pulsuz)
Xidmətlər:	
4.3.1. “Card to Card” əməliyyatı üzrə vəsaitlərin köçürülməsi	Pulsuz
- Xalq Banka məxsus kartlar arasında - Ölkədaxili banklara məxsus ödəniş kartlarına: - Ölkəxarici banklara məxsus ödəniş kartlarına:	XalqOnline tətbiqi vasitəsilə ölkədaxili banklara məxsus ödəniş kartlarına aylıq 3 000 AZN-dək (və ya ekv.dək) – pulsuz; XalqOnline-da 3 000 AZN-dən və ekv.dən yuxarı məbləğli köçürmələrdə və ATM-lərdə köçürmələrdə 1 %, min. 0.20 AZN/USD/EUR/GBP 1 %, min. 5 AZN/ 3USD/EUR/GBP
4.3.2. Kartın itirilməsi, oğurlanması, yarasız hala düşməsi və ya digər hallarda yeni kartın təqdim olunması:	pulsuz
4.3.3. Ticarət və xidmət məntəqələrində kartın istifadəsi	0 %
4.3.4. Silinmiş məbləğə əsassız etirazın bildirilməsi (ümumi müraciət üzrə)	20 AZN
4.3.5. Kartın statusunun dəyişdirilməsi (müvəqqəti bağlanması, ŞEN- kodun bərpası)	pulsuz
4.3.6. ŞEN kodun dəyişdirilməsi (hər dəyişmədə) ¹²	0.50 AZN
4.3.7. ŞEN-kodun yaradılması (PIN Set)	pulsuz
4.3.8. ŞEN-kodun ləğv edilməsi (Erase PIN) ¹³	2 AZN
4.3.9. Azərbaycan Respublikasının ərazisində gömrük rüsumlarının ödənilməsi	0.2 %, min. 0.40 AZN/USD/EUR/GBP
4.3.10. Kommunal ödənişlər	pulsuz
4.3.11. Mobil operatorların xidmətlərinə görə ödənişlər	pulsuz
4.3.12. “Unique” tipli əməliyyatlar (kazino, mərc oyunları)	5 %, min. 6 AZN/6 USD/5 EUR/GBP
4.3.13. SMS məlumatlandırma ¹ xidməti üzrə ²	2.00 AZN (aylıq)
4.3.14. Mobil Bank xidməti üzrə	pulsuz
4.3.15. Cash to any card – Ödəniş kartına “Cash in” tipli ATM vasitəsi ilə mədaxil ³	pulsuz
4.3.16. Nağd vəsaitin çıxarılması ⁴	
- ASC “Xalq” Bankının ATM və şöbələrindən⁵ - Digər ölkədaxili bankların ATM və şöbələrindən⁶ - Xarici bankların ATM-dən⁷ - Xarici bankların şöbələrindən⁷	XalqKart Petrol və AZN valyutalı XalqKart Cashback kartları üzrə - aylıq 1000 AZN-dək komissiyasız, daha çox məbləğdə 1 %, min. 1 AZN; USD/EUR/GBP valyutalı XalqKart Cashback kartları üzrə - aylıq 500 USD/EUR/GBP-dək komissiyasız, daha çox məbləğdə 1 %, min. 1 USD/EUR/GBP 1.5 %, min. 1.6 AZN/2 USD/1.6 EUR/GBP 1.5 %, min. 3.5 AZN/3.5 USD/3 EUR/GBP 1.5 %, min. 6 AZN/6 USD/5 EUR/GBP
4.3.18. Cash by code – ATM və ya Mobil Bank vasitəsi ilə vəsaitlərin göndərilməsinə görə xidmət haqqı⁸	
- ATM vasitəsilə: Vəsaitlər eyni bir bankın ATM-dan göndərildikdə və çıxarıldıqda, vəsaitləri köçürən şəxsin ödəniş kartından - Mobil Bank vasitəsilə: Vəsaitlər ASC “Xalq” Bankının ATM-dan çıxarıldıqda, vəsaitləri köçürən şəxsin ödəniş kartından	1%

- ATM vasitəsilə: Vəsaitlər fərqli bankların ATM-dan göndərildikdə və çıxarıldıqda, vəsaitləri köçürəbn şəxsin ödəniş kartından - Mobil Bank vasitəsilə: Vəsaitlər digər bankların ATM-dan çıxarıldıqda, vəsaitləri köçürən şəxsin ödəniş kartından	1.5%			
4.3.19. Kart hesabının valyutasından fərqli valyutada əməliyyata görə konvertasiya				
Ölkədaxili: - ATM və POS Cash - Cash-in - Cash by Code - Cash to Any Card - Card to Card - Onlayn kredit ödənişi	0.5 %			
Ticarət məntəqələrində əməliyyatlar	0.5 %			
Ölkəxarici: - ATM və POS Cash - Onlayn kredit ödənişi - Ticarət məntəqələrində əməliyyatlar - Card to Card	0.5 %			
Karta mədaxil				
- Xalq Bankın bütün filiallarının kassasından mədaxil - Xalq Bankın Cash İn tipli ATM-lərindən mədaxil (Yalnız AZN,USD,EUR valyutasında olan hesablara mədaxil etmək mümkündür.¹¹) - eMANAT ödəmə terminalından mədaxil (yalnız AZN kart hesabına eyni valyutada mədaxil etmək mümkündür.) - MilliÖn ödəmə terminalından mədaxil (Terminalda yalnız AZN,USD,EUR valyutasında olan hesablara eyni valyutada mədaxil etmək mümkündür.) - EPUL ödəmə sistemi vasitəsilə mədaxil (yalnız AZN kart hesabına eyni valyutada mədaxil etmək mümkündür.) - KorpON ödəmə terminallarından mədaxil (yalnız AZN kart hesabına eyni valyutada mədaxil etmək mümkündür.)	komissiyasız eyni valyutada mədaxil komissiyasız, fərqli valyutada mədaxil 0.5% Aylıq mədaxil >5000 AZN/USD/EUR olduqda - 0.6%; Aylıq mədaxil <=5000 AZN/USD/EUR olduqda – Pulsuz 1 AZN 0.3%			
4.4-2. Xalqkart Petrol MC World və Xalqkart Cashback Visa Rewards kartları üzrə xidmətlər				
4.4-2.1. Kart qalıqına faiz hesablanması ^{9,10}	İllik 7%*			
4.6. Ödəniş kartları üzrə limitlər				
Kartın növü	Kart üzrə günlük maksimal əməliyyat limiti		Kredit xəttinin minimal məbləği	Kredit xəttinin maksimal məbləği
	Yerli və beynəlxalq banklara məxsus POS-terminallar vasitəsi ilə nağd vəsaitlərin çıxarılması zamanı	ATM vasitəsi ilə nağd vəsaitlərin çıxarılması zamanı		
Xalqkart Petrol MC World	5000 AZN	3000 AZN	-	25 000 AZN
Xalqkart Cashback Visa Rewards	5000 AZN/USD/EUR/GBP	3000 AZN/USD/EUR/GBP	-	25000 AZN/USD/EUR

*30.12.2026-dək

- SMS məlumatlandırma xidmətinə istənilən mobil rabitə operatorunun abunəçisi olan ödəniş kartı sahibləri qoşula bilər. Bu xidmətindən istifadə ilə bağlı Müştərilərə göndərilən SMS-lərə görə mobil rabitə operatorları tərəfindən xidmət haqqı tutulmur.
- Ödəniş kartın itirildiyi, oğurlandığı, məhv olduğu, müddətinin bitdiyi və ya digər hallarda sifariş verilmiş hər bir yeni kart üzrə SMS məlumatlandırma xidmətinə qoşulmağa görə yenidən xidmət haqqı ödənilir.
- Müvafiq əməliyyatın yalnız AzeriCard Prosessinq Mərkəzi tərəfindən emal olunduğu hallar nəzərdə tutulur.
- ASC “Xalq” Bankına məxsus filial, ATM və POS-terminal şəbəkələrində GBP valyutasında nağd vəsaitlərin mədaxil və məxaric əməliyyatları həyata keçirilmir.
- Ödəniş kartı üzrə vəsaitlərin nağdlaşdırılması və mədaxil edilməsi imkanı Xalq Banka məxsus filial və ATM şəbəkələrində yalnız AZN/USD/EUR valyutalarında mövcuddur.
- Müvafiq əməliyyatın yalnız AzeriCard Prosessinq Mərkəzi tərəfindən emal olunduğu hallar nəzərdə tutulur.
- Müvafiq əməliyyatın ölkə xaricində aparıldığı və ya ölkə daxilində AzeriCard Prosessinq Mərkəzindən fərqli olan digər prosessinq təşkilatı tərəfindən emal olunduğu hallar nəzərdə tutulur.
- Cash by code xidməti vasitəsi ilə vəsaitlərin çıxarılması zamanı xidmət haqqı tutulmur. Xidmət üzrə birdəfəlik maksimal əməliyyat limiti 500 AZN/USD müəyyən olunur.
- Əməliyyat gününün sonunda kart qalıqına faizlərin hesablanması üçün minimal məbləğ – 300 AZN, maksimal məbləğ – 20000 AZN müəyyən olunur. Minimal limitdən az, maksimal limitdən çox olan məbləğə faiz hesablanmır.
- Kart qalıqına faizlər gündəlik hesablanır. Gündəlik hesablanmış faizlər cari təqvim ayının sonuncu iş günü kart hesabına köçürülür.
- EUR əskinası qəbul edilmir.
- Bu xidmət yalnız ATM-lərdə mümkündür.
- Bu xidmət XalqOnline tətbiqində və Bankın filiallarında mümkündür.

